

Bank Respublika

BEYNƏLXALQ HESABLAŞMALAR ÜÇÜN AKKREDITİVİN AÇILMASI HAQQINDA

\_\_\_\_\_ tarixli \_\_\_\_\_ nömrəli ƏRİZƏ  
(ingilis dilində doldurulur)

<p>50: Əmr verən şəxs /Applicant</p> <p>_____</p> <p>(adı)</p> <p>_____</p> <p>(ünvan: küçə, şəhər, poçt indeksi, ölkə)</p> <p>_____</p> <p>(əlaqə telefonu, faks nömrələri, elektron poçtu ünvanları)</p>	<p>59: Bəhrələnən şəxs /Beneficiary</p> <p>Hesab</p> <p>nö. _____</p> <p>_____</p> <p>(adı)</p> <p>_____</p> <p>(ünvan: küçə, şəhər, poçt indeksi, ölkə)</p> <p>_____</p> <p>(əlaqə telefonu, faks nömrələri, elektron poçtu ünvanları)</p>
<p>40A: Akkreditivin növü /Form of documentary credit</p> <ul style="list-style-type: none"><li>- çağırılmayan /irrevocable</li><li>- ehtiyat /standby</li><li>- həvalə edilə (köçürülə) bilən /transferrable</li></ul>	<p>31D: İstifadə müddətinin başa çatdığı tarix və yer / date and place of expiry:</p> <p>_____</p> <p>(tarix)</p> <p>_____</p> <p>(müddətin bitdiyi yer)</p>
<p>32B: Akkreditivin məbləği / Amount: _____</p> <p>(valyuta) (məbləğ rəqəmlərlə)</p> <p>_____</p> <p>(məbləğ və valyuta söz ilə)</p>	
<p>- 39A: yol verilən xəta /tolerance: + ____/- ____%%</p> <p>- 39B: Maksimal hədd / not exceeding</p>	<p>- 39C: Əlavə məbləğlər /additional amounts</p> <p>_____</p> <p>(ad, valyuta, məbləğ)</p>
<p>41A: Akkreditiv aşağıda göstərilən sistemdə icra olunur /Available with:</p> <p>_____</p> <p>(SWIFT, ad, şəhər, ölkə)</p>	<p>Akkreditiv aşağıda göstərilən üsul ilə icra olunur /By:</p> <ul style="list-style-type: none"><li>- "təqdim etmə"dən sonra ödəniş /by payment (at sight)</li><li>- möhlətli ödəniş /by deferred payment</li><li>- aksept /by acceptance</li><li>- sövdələşmə /by negotiation</li><li>- qarışıq ödəniş /by mixed payment</li></ul>
<p>42a: Barat vekseli aşağıda göstərilən ünvana göndərilir /draft drawn on:</p> <p>_____</p> <p>(SWIFT, ad, şəhər, ölkə)</p>	<p>42C: Barat vekselinin müddəti /tenor of the draft</p> <p>_____</p> <p>(müddət təqvim günləri ilə, günlərin sayılmasını başlamağa əsas verən hadisə)</p>
<p>42P /42M: Möhlətli /qarışıq ödənişin təfərrüatları /deferred /mixed payment details:</p> <p>_____</p>	

(müddət təqvim günləri ilə, günlərin sayılmasını başlamağa əsas verən hadisə)	
57A: Avizo göndərən bank /Advising bank:  (SWIFT, ad, şəhər, ölkə)	49: Təsdiqləmə /Confirmation: - əlavə etmək /confirm - əlavə edilə bilər /may add - tələb olunmur /without
43P: Hissə-hissə yükləyib göndərmələr /partial shipments: - icazə verilir /allowed - qadağan olunur /prohibited	43T: Yolda yükün başqa nəqliyyat vasitəsinə keçirilməsi /transshipment - icazə verilir /allowed - qadağan olunur /prohibited
44A: Malın yüklənib göndərilmək üçün qəbul edildiyi yer /.....-dan göndərmə /malın cavabdehlik öhdəliyi əsasında qəbul edildiyi yer / taking in charge /dispatch from... /place of receipt	44E: yükləmə limanı /göndərmə aeroportu / port of loading /airport of departure
44B: Son təyinat məntəqəsi /...-a nəql edilmək üçün /çatdırma ünvanı /place of final destination /for transportation to.../place of delivery	44F: boşaltma limanı /təyinat aeroportu /port of discharge /airport of destination
44C/ D: Son yükləyib-göndərmə tarixi və ya müddəti /latest date or period of shipment:  _____	

45A: mallar, işlər, xidmətlərin təsviri /Description of goods and /or services:

46A: tələb olunan sənədlər /documents required:

47A: Əlavə şərtlər /additional conditions:

48: Sənədlərin təqdim edilməsi müddəti /period for presentations:

\_\_\_\_\_ (sənədlərin təqdim edilməsi müddəti akkreditivin qüvvədə olma müddətindən artıq olmamalıdır)

71B: Akkreditiv üzrə komissiyon haqları və xərclərin ödənilməsi şərtləri /commissions, charges and fees:

#### BANK ÜÇÜN TƏLİMATLAR

Akkreditiv beynəlxalq hesablaşmalar üçün nəzərdə tutulur və Fransanın Paris şəhərində yerləşən Beynəlxalq ticarət palatasının dərc etdiyi "Sənədli akkreditivlər üçün vahid qaydalar və adətlər"-inin akkreditivin buraxıldığı tarixdə qüvvədə olan variantı ilə tənzimlənir.

Bu sənəd vasitəsilə sizə səlahiyyət veririk ki, yuxarıda qeyd olunan şərtlərə uyğun olaraq, öz qərarınızla və bu şərtlərə zidd olmayaraq etdiyiniz istənilən düzəlişlər, dəyişikliklər və əlavələr ilə birlikdə akkreditiv buraxasınız.

Akkreditiv üzrə öz öhdəliklərimizin təminatı qismində aşağıda göstərilənləri təqdim edirik:

- akkreditiv məbləğində pul təminatı, o cümlədən akkreditiv hesabına ödənilən, yuxarıda qeyd olunan bizim \_\_\_\_\_ nömrəli hesabımızdan silinməsinə xahiş etdiyimiz əlavə məbləğlər

- \_\_\_\_\_ tarixli \_\_\_\_\_ nömrəli müqavilə üzrə təminat

Sizdən xahiş edirik ki, sizdə və /yaxud digər banklarda bu akkreditiv üzrə və ya bununla əlaqədar olaraq yaranan, həm akkreditivin və /yaxud müqavilənin şərtlərinə uyğun olaraq bizim hesabımıza aid edilən, həm də bəhrələnən şəxsin hesabına aid edilən, lakin hər hansı səbəbdən onun tərəfindən ödənilməyən bütün komisyona haqlarını və xərcləri, habelə bu akkreditiv üzrə üçüncü şəxslərdə yaranan komisyona haqlarını və xərcləri bizim istənilən hesabımızdan siləsiniz.

Son hesabat vermə dövrü üzrə mühasibat balansı və mənfəətlər və itkilər haqqında hesabatın surəti federal vergi xidməti müfəttişliyinin qeydləri ilə birlikdə bu sənədə əlavə olunur.

Tətbiq edilən tariflər və onların dəyişdirilməsi qaydası ilə tanış olduq.

Birinci imza (təşkilatın rəhbəri)

İkinci imza (baş mühasib)

M.Y.

\_\_\_\_\_ (\_\_\_\_\_)

(\_\_\_\_\_)

(İmza)

(A.A.Soyadı)

\_\_\_\_\_

(İmza)

(A.A.Soyadı)

Bankın əməliyyat şöbəsi tərəfindən doldurulur

Əmr verən şəxsin imzası və möhürü imzalar və möhür şəkli nümunələri vərəqəsinə uyğun gəlir.

\_\_\_\_\_  
(Məsul icraçı, imza, A.A.S.) (tarix)

Bankın Qarşılıqlı kredit şöbəsi tərəfindən doldurulur

\_\_\_\_\_ tarixli \_\_\_\_\_/3137/\_\_\_\_\_/\_\_\_\_\_/\_\_\_\_\_ nömrəli  
Sövdələşmə pasportu rəsmiləşdirilmişdir, akkreditivin buraxılmasına icazə verirəm.

\_\_\_\_\_  
(Məsul icraçı, imza, A.A.S.) (tarix)

Əmr verən şəxs: \_\_\_\_\_  
cəmi 2 səhifə

1-ci səhifə,